

OTLAQ VƏ BİÇƏNƏKLƏR ŞÖBƏSİ



Şöbə müdiri:

Zeynalov Rasib Nəsib oğlu

Mobil: (+994 50) 6207210

[E-mail: rasib.zeynalov@mail.ru](mailto:rasib.zeynalov@mail.ru)

Şöbə 1969-cu ildən müxtəlif adlarla Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlalar İnstitutunun struktur tərkibində fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 nömrəli Qərarına əsasən yaradılmış və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yeni təşkilatı strukturunda “Otlaq və biçənəklər” şöbəsi adı altında fəaliyyətini davam etdirir. Şöbədə 10 nəfər

çalışır, onlardan 7-si elmi işçidir. Şöbədə uzun müddət aparıcı alimlər H.K.Quliyev, V.C.Hacıyev, S.Z.Əliyev, V.M.Hacıyev, S.H.Qasimov və başqaları çalışmış və elmi nailiyyətlərin əldə edilməsində böyük xidmətləri olmuşdur. Şöbənin əməkdaşları AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu və həmçinin bir sıra Beynəlxalq Elm Mərkəzləri (ICARDA, ILRI) və Beynəlxalq Təşkilatlarla (BMT-nin İnkişaf Fondu, FAO və s.) birgə təbii yem sahələrinin yaxşılaşdırılması üzrə tədqiqatlarda əməkdaşlıq etmişlər.



Fəaliyyət istiqamətləri:

- Respublikanın yay və qış otlaqlarının yaxşılaşdırılması və səmərəli istifadə edilməsi;
- Təbii yem sahələrinin gübrələnməsi, bölgələrə uyğun otlaq yem bitkilərindən və bitki qarışıqlarından istifadə etməklə əkmə otlaq və biçənəklərin yaradılması;
- Otlarlarda biomüxtəlifliyin qorunması, eroziya və deqradasiya proseslərinin qarşısının alınması;
- Təbii yem sahələrinin texniki vəziyyətinin və məhsuldarlığının yaxşılaşdırılması, həmin ərazilərdə biomüxtəlifliyin qorunması və bölgələrin torpaq-iqlim şəraitinə uyğun mədəni (müvəqqəti) otlaqların yaradılması;
- Mineral gübrə və səpin üsullarının Əzgən bitkisinin keyfiyyət göstəricilərinə və ot məhsuldarlığına təsirinin öyrənilməsi;
- Orta dağlıq bölgələrdə otlaqların yaxşılaşdırılmasında müxtəlif ot qarışıqlarının və mineral gübrələrin otlağın məhsuldarlığı və keyfiyyətinə təsirinin öyrənilməsi.

Əsas nailiyyətləri:

- Otlaqların səmərəli istifadə edilməsi məqsədilə hissə-hissə (küzlərlə) otarma, yerli şəraitə uyğun otlaq dövriyyəsi, otlaq tiplərinin ayrı-ayrı mal-qara növlərinə görə düzgün paylanmasına dair tövsiyələr hazırlanmışdır;
- Otlağın mədəni-texniki vəziyyətinə görə yükünün düzgün müəyyənləşdirilməsi, otlaq sahələrindən optimal müddətdə istifadə olunmasına dair tövsiyələr hazırlanmışdır;
- Otlaq və biçənəklərin bitki örtüyünün uzun illər qorunub saxlanması və yüksək qidalılığa malik olan bir sıra qiymətli bitki növləri ilə daha da zənginləşdirilməsini təmin etmək məqsədilə zəruri tədbirlər kimi bölgələr və otlaq tipləri üzrə sadələşdirilmiş sxemdə otlaq və biçənək dövriyyəsinin tətbiqinə dair tədbirlər planı hazırlanmışdır;
- Qobustan qış otlaqlarında bitki növlərinin miqdarı müəyyənləşdirilmiş, florasının spektri tərtib olunmaqla bitkiliyinin sistematik analizi aparılmış, həmçinin massiv bitkiliyinin ekoloji-genetik analizlərinin nəticələri verilmişdir

